







# Könül rahatlığının ünvanları - 2

## Səfər təəssüratımdan notlar

Bu da Naxçıvan Yaziçilərin yerləşdiyi binanın çevrindəki səliqəsəhməli bağbağlı. Ona görə bağ-bağışdırırmış ki, burda sərlarınmış ağcların da, kolların da forqlı özlilikləri var. Bizi Asım müəllimləmənin çıxanda artıq qrup dostum, sözün bütün mənənlərdən publisistikən bütün şəhərlərimi ovcunun içi kimi görüb, həm de gördiyüdən qədər pərvənələndirən Hüseyin Əsgərov! Tabii ki, dostlarnın görüşməsi bir ayrı soñədi. Onu



görmək təsvir etməskən dəha rahat və dəha gözəldi. Dünənürüm kİ, siz də öz dostlarmızdır. Rüyəmiz yadımız sahə mənəmlərə artıq razılışmışı.

Biz də hamim o rəzilək hissə içorisində, dəha doğrusu yaşıdadığımız ovqatın biza verdiyi olava gəcən, təpərin sayısında bir anlıq da olsa unutduq dünən. Və unutduğumuz dünənən biza yalnız unutmadıqlarımız qaldı. Ondan dəyənən bizim üçün əsəri ofan ailmış, doğma hissələrimiz və többi ki, bir də bir-birimiz üçün əziz olanlardır. Hal-haval tuttudugundan sonra. Aslım müəllimləmənən töküfli hələ bir səfər başından toplaşdırıb. Bax elo hamim o səfərə ətrafindakı ovqatın özü mono bı misraları piçıldı:

Yen yollar açılıb,  
Ürkən sığırın sinəmə...  
Şükür, yollar açılıb,  
Gəldim ötmən dənəməmə...

Həvalanımı ruhumur,  
Göydən endirindim yərəmə...  
Çox istədim, yuxum -  
Yozan, bu həl görə!

Dostların çevrəsində,  
Durdugum məkanın Cənnət!  
Burdə dost ürkəkləri  
Oxuyuram man bənd-bənd!

Bu Nuh, bu da Seyrəngah,  
Ziyarətinim can!

Mən bu vaxtda qədər atam  
haqqında, onun işləti siması  
baradı. Yazmaq, necə deyərək  
ürəyməni boşaltmaq istəməm ancaq  
bəcarmamışam. Fani dündən ona məndən 40  
ilo yaxın zaman kəsiyindən uzaqlaşdırıcı  
gözümüzün öndən həmişə canlanır. Yaqın  
ki, köhnə və orta nəslin hal-halərdən  
yasaşan və ona tənəyin Füzeli rayon əhalisi,  
xususunda dogulub boyraş çatdıq  
Qərvən vətənətərəfəndən sakınan ammən  
ki, Əsərov Əli Qorib oğlunu hörmət və  
etiraf etməyən xatırlar.

Bazon insan öz keçmişini xatırlamaq, val-  
deynin kimliyi barədə danışmışdır. Və  
keçən. Nə görə? Çünki camaat arasında  
əməlləri ilə yadda qalmış, ancaq biologiya  
vərlik kiməti və öz ludamların böyüdünləri  
adlışır. Dünənən dayışışından sonra tez unu-  
dular. Belə valencyalar tökcə öz ləvəldərləri  
yaddaşında yasayırlar.

Menən öz keçmişini xatırlamaq, val-  
deynin kimliyi barədə danışmışdır. Və  
keçən. Nə görə? Çünki camaat arasında  
əməlləri ilə yadda qalmış, ancaq biologiya  
vərlik kiməti və öz ludamların böyüdünləri  
adlışır. Belə valencyalar tökcə öz ləvəldərləri  
yaddaşında yasayırlar.

Oğlu özü israfı Əsərovdan çıxıldı-  
rındı: "Olı mənim an cox istədiyim qohumlu-  
murdan biri id. Oysaşın məndən 10-12 yaş  
kicik olardı. Onun usaqlıq monitör gəzəmün  
qabığında keçib. Oysaşın cox böyük gö-  
rüründən. Enli kürəyi, dəbdəni, uca boyu  
ili tayıştarından sevdirdi. O vaxtlar (30-  
40-ci illər arası) kondit rohbar işçiləri boy  
vaxtlarında, cavan usaqları gülsənlər, onların  
olur gəlçürkini sinəmək kimi syləncə-  
li idman əyndləri keçirməkdən zövq alırdılar.  
Belə tövbərlərdə Əli həmişə sevdilər, hətta  
yaşa özündən böyük olnaların aman ver-  
məyərək onların kürşəyini yer verirdi. Belə  
ügurlu nəticələr onun qohum-qardaşlarının  
sevdindərək, Əlinin qeyri-adi gicə malik  
olmasında kənddən mənziləstərə rəhbər is-  
cətlərin xəsərini gəlmərdi. Elə bilər onlar  
və onlar usaqı özürərək qərib hesab edir-  
di. Məhz bunun nəticəsi idi ki, hələ 17 ya-  
şı tamam olmuş Əlini kənddən verilən  
danos nəticəsində rayon hərbli komissarlıq-  
nın çağırıldığını tez-tezliklə Böyük Vətən  
mühərbiyyətindən istirahət etməyə apardırlar".

Həzirdə yaşanın 86 yaşlı bacısı Zərqə-  
ləm Əsərovın dediklərindən:

Bir Allah bilir ki, Əlini mənim üçün ne qə-  
dər orzı və sevimi id. O, mənim qolbimbə  
əsəri. Yaşarı. Əli vəfat edəndən etibar-  
lı, ərzimizdən bəzən həməsiqəyənən  
dərəcədən yox. Təkəcək bir epizod xatırla-  
maq isteyənən.

Qeyd etdiyim kimi atamın natamən tohsil-  
liyi və qrup məsləhəti olub. Sənətənən

gələn sənətənən qrup məsləhəti olub. Sən